

# Faşizm Üzərində Qələbə Günüdür

## 100 yaşlı veteranın cəbhə xatirələri

**S**inəsini 20-dən çox orden və medallar bəzəyən, talyinə qaćınlıq yazılın 100 yaşlı Ağababa İsgəndərov haqqında televiziya kanallarında dəfələrlə reportajlar, sütjetlər göstərilmiş, rəşadətli döyüş yolu keçmiş müharibə veterani haqqında mətbuatda maraqlı yazılar dərc olunmuş, ulu öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Qələbə gönüндə yaddaqalan görüşlər olmuşdur.

Bu müdrik insanla görüşün təşkilinə görə Göyçə mahalının say-seçmə oğullarından olan, neçə-neçə maraqlı kitabların müəllifi, yazıçı Rüstəm Dastanoğluna minnətdaram.

Bir axşamçağı Ağababa İsgəndərovun yaşadığı ünvana üz tutdum. Baxışından nur tökülen el ağısaqqalı həyətinin bir guşəsinin də nəticələri ismayıl və

Səma ilə şirin-şirin söhbət edirdi.

Sinəsini orden və medallar bəzəyən müharibə veterani bizi mehribanlıqla qarşıladı və qeyd etdi ki, onun ən yaxın dostları jurnalistlərdir.

100 yaşlı veteranla üzbeüz əyləşib mətləbə keçdik. Qələbə günü ərəfəsində onunla söhbətə başladıq. O, astaasta öz həyat yoldundan söhbət açdı:

- Göyçə mahali mənim Məkkəm, Mədinnəm, dinim-imanım, qibləgahım idi. Gənclik illerimi "Abbas bəy", "Hacı Qurban", "Tərsə" dağlarında, şərbət sulu "Sona bulağı", "Ocaq bulağı", "Sarıbulaq", "Buzlu bulaq" və digər yerlərdə keçirmişəm. O yerlərdə yaz, yay aylarında şair Alqayıt Xəlilov, Aşıq Hacı, Aşıq Nurəddin elə bir məclis keçirərdilər ki, göydə quşlar qanad saxlayardı.

Kəklikotu çayı içə-icə Ağababa kişi ilə söhbətimizi davam etdirdik. Qələbə günü ilə bağlı suallarımızı cavablandıraraq keçmiş günləri xatırladı. Xəyal onu gəncliyinin coşub-çağlayan anlarına apardı.

Ağababa İsgəndərov ulu Göyçədə - Basarkeçər rayonunun səfali "Sarı yer" yayığının ya-xınılığında olan Daşkənd kəndində dündən yaya göz

açmışdı. Böyük Vətən müharibəsinin odlu-alovlu illerində bir ailədən beş nəfər - Dilqəm, Şuxu, Heydər, Müzəffər və sonbeşik Ağababa silaha sarılı cəbhəyə, ölüm-dirim savaşına yollanmışdı. Ağababa İsgəndərov müharibəyə gedəndə 1943-cü ilin payızı idi. O, bir müddət qoridə hərbi təlim keçdikdən sonra müharibənin ölüməsan şəhərinə - Leninqrada yola düşdü.

Leninqrad şəhərində 6 ay artilleriya üzre kursa cəlb olundu. Burada topçu kimi hərbi texnikanın sirlərinə yiyələndi. Müxtəlif döyüş əməliyyatlarının yerinə yetirilməsində rəşadət və hünər göstərdi. Daha sonra sovet qoşunlarının tərkibində Polşaya yollandı. Polşa ərazisində dərin bir yol var idi. Əsgərlər bir tərəfdən digər tərəfə adlamaya üçün gölün üstündə quraşdırılmış taxta körpüdən keçib

Tarix tarixdir və 1941-1945-ci illər Azərbaycan xalqının tarixində də çox görkəmli yer tutur, xalqımızın tarixinin parlaq səhifəsidir. Biz bunları böyük hörmət və ehtiramla xatırlamalıyıq.

Heydər ƏLİYEV,  
Ümummilli lider.



*Leninqraddan Berlinə uzanan döyüş yolu*

gedirdilər. İş elə getirdi ki, döyüş surətli ilə çayı keçmək istəyən sovet əsgərlərinin üstünə qəflətən güclü gülə yağışı səpələndi. Taxta körpü bir an içinde dağıldı, neçə-neçə döyüşüçü facieli şəkildə göldə batdı. Belə çətin məqamda düşmənin irəliləməsinin qarşısı Ağababa İsgəndərov və çayın sahilində mövqə tutan 8 nəfər topçu yoldaşının igidiyi ilə alındı. Bu şücaətinə görə 176 mm-lük topu usul ilə idarə edən Ağababa mükafatlandırıldı, "Cəbhə" qəzetində haqqında yazı dərc olundu.

Sovet qoşunları Berlin etrafında almanlarla vuruşarkən göyçəli Ağababa misilsiz şücaət və qəhrəmanlıq gösterdi. Dəfələrlə ölümlə üz-üzə dayandı. O, həmin çətin anları belə xatırlayıb:

- Berlində olarkən qəflətən düşmənin atəşinə məruz qaldıq. Hər tərəf tüstü-dumana bürünmüştü. Atəş ara vermedi. Belə bir çətin anda biz topla cavab atəsi açırıq. Əmr olundu ki, əsgərlərimiz yeraltı keçidə daxil olub, düşmən snayperlərindən qorunsunlar. Qəflətən almanlar haradansa həmin keçidə su buraxdılar. Bu hadisədə xeyli tələfat oldu. Biz isə cəsur topçulardan, qarakilsəli Əvəz, zəngibasarlı Əsgər, Zod kəndindən Fəxrəli, Basarkeçərin Zərkənd kəndindən Əmrəh, qaraqoyunu Şəmistan, Göyçənin Məzrə kəndindən Vəli və İnkədağı kəndindən Xəlil - almanın atəş nöqtəsini susdurdug və 7 nəfər alman zabitini tərk-silah edib, komandanlığı təhvil verdik. Tale elə getirdi ki, 2 may 1945-ci ildə 416-ci Taqanroq diviziyanın tərkibində döyüşü davam etdirərkən qolundan və ayağımdan ağır yaralandım. Gözlərimi açanda özümü hərbi hospitalda gördüm. General-leytenant Taleykin mənim çarpayıma yaxınlaşdı. Səhhətimle maraqlandı. Tibb bacısına lazımi göstərişlərini verdi. Döyüş əməliyyatında göstərdiyim şücaətə görə məni medalla mükafatlandırdı.

Ağababa İsgəndərov Almaniyadan ayrılandan sonra düz 25 günə Göyçə mahalına, doğma kəndləri Daşkəndə çatıb. Uzun illər qoyunculuq fermasında çobançılıq edib, əkinçilik sahəsində çalışıb. Qəhrəman döyüşçü 10 uşaq atasıdır. Dörd oğul və 6 qız böyüdüb ərsəyə çatdırıb. Hazırda 24 nəvəsi və 14 nəticəsi var. Boş vaxtlarında nəvə-nəticələrinə Göyçə ilə bağlı kövrək xatırələrini danışır, yazdığı şeirləri həvəslə söyləyir.

Ağababa kişi ikinci Dünya müharibəsində Azərbaycanın da şanlı qələbəsindən qurur hissi keçirir. 24 dekabr 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin bir qrup Qərbi azərbaycanlılarla görüşünü razılıqla qarşılayır. Əminliklə bildirir ki, Qərbi azərbaycanlıların ata-baba torpaqlarına qayıdacaqları gün heç də uzaqda deyil. O, istəyir ki, yaşının bu çağında Göyçəyə dönsün, Göyçə gölünün nəğməli sahillərini qucaqlasın.

Ağababa İsgəndərov müharibədəki xidmətlərinə görə, marşal G.Jukov, Rusiya Federasiyasının Prezidenti V.Putin tərəfindən tərifnamələrə layiq görülmüş, bir sıra medal larla təltif olunmuş, mükafatlara layiq görülmüşdür.

Arzu edərdim ki, 100 yaşlı veteran Ağababa İsgəndərovla növbəti görüşümüz Göyçədə, Aşıq Ali, Aşıq Ələsgər yurdunda olsun...

Qədir ASLAN,  
"Respublika".